

5706.01 Azərbaycan dili ixtisası üzrə doktoranturaya qəbul sualları

1. Alınma sözlər və onların mənimsənilməsi
2. Sifətin dərəcələri məsələsinin Azərbaycan dilçiliyində qoyuluşu
3. Feilin növ kateqoriyası
4. Sadə cümlənin qrammatik üzvlənməsi
5. “Kitabi-Dədə Qorqud” Azərbaycan dilinin tarixi abidəsi kimi
6. Azərbaycan dili fonetikasının öyrənilmə tarixi, bu sahədəki fikir ayrılıqları (Ə.Dəmirçizadə, A.Axundov, A.Ələkbərov və b.)
7. Əvəzliyin məna növlərinə görə təsnifi
8. Feilin təsriflənməyən formaları
9. Sintaktik əlaqələr, onların ifadə vasitələri
10. XIV əsr Azərbaycan ədəbi dili (Nəsiminin dili)
11. Azərbaycan dilinin fonetik vasitələri: səslər, vurğu, intonasiya
12. Morfem anlayışı. Şəkilçi morfemlər və onların növləri
13. Kəmiyyət kateqoriyası
14. Zərflik budaq cümlələri (tərzi-hərəkət, zaman, yer budaq cümlələri)
15. Dialektlərimizdə əvəzlik
16. Azərbaycan dilində ahəng qanunu
17. Azərbaycan dilinin frazeoloji vahidləri
18. Azərbaycan dilində köməkçi nitq hissələri: qoşma
19. Sadə cümlənin genişlənməsi
20. Zərflik budaq cümlələri (ümumi məlumat)
21. Köməkçi nitq hissələrinin quruluşca növü məsələsi
22. Cümlənin II dərəcəli üzvləri
23. Tabesiz mürəkkəb cümlənin komponentlərini əlaqələndirən vasitələr: bağlayıcılar və bağlayıcı birləşmələr
24. Mürəkkəb feil məsələsi
25. Sintaksisin əhatə dairəsi, əsas xüsusiyyətləri
26. I Türkoloji qurultay
27. Söz yaradıcılığının üsulları
28. Azərbaycan dilçiliyində ismin hal kateqoriyasının öyrənilmə tarixi
29. Cümlə və onun əlamətləri haqqında
30. Azərbaycan dialekt və şivələrinin öyrənilmə tarixi
31. Qrammatika və dilin qrammatik quruluşu
32. Feilin növ və təsirlilik kateqoriyasının qarşılıqlı əlaqəsi
33. Azərbaycan leksikoqrafiyası tarixindən
34. İsmnin qrammatik kateqoriyaları
35. Azərbaycan dilçiliyində nitq hissələrinin təsnifi prinsipləri
36. Azərbaycan dili orfoqrafiyasının prinsipləri
37. Sifətin müqayisə dərəcələri
38. Azərbaycan dilində heca tipləri və vurğu
39. Dilin morfoloji quruluşu
40. Ara sözlər (quruluşca və mənaca növləri)
41. Azərbaycan dialektlərinin təsnifi
42. Yiyəlik, nisbi, qayıdıq, inkar əvəzliyi
43. İsmnin mənsubiyyət kateqoriyası

44. İsmi birləşmələr
45. Azərbaycan dilçiliyində keçid şivələri məsələsi
46. Cümlə birləşməli və tək birləşməli cümlə məsələsi
47. Qarışıq tipli tabesiz mürəkkəb cümlələr
48. Feilin şəkil kateqoriyası
49. Morfologiya və tədqiqat obyektini
50. Feilin zaman kateqoriyası
51. Ədat və əsas məna növləri
52. İsmi və feili birləşmələr, əsas xüsusiyyətləri
53. Mübtəda və tamamlıq budaq cümlələri
54. Məkani və qrammatik hallar məsələsi
55. Azərbaycan dilində modallığın qrammatik kateqoriya səviyyəsində ifadəsi (şəkil kateqoriyası)
56. Nida, işlənmə məqamları və tədqiqi tarixi
57. Söz birləşməsi və cümlə problemi
58. Azərbaycan dilinin sintaktik quruluşu barədə fundamental araşdırmaların xülasəsi
59. Azərbaycan dili haqqında ümumi məlumat
60. Qrammatika və onun hissələri haqqında
61. İsmi hal kateqoriyası ətrafında mübahisəli məsələlər
62. Ədəbi dil, köynə və norma anlayışları
63. Uzlaşma əlaqəsi
64. Azərbaycan dilində cümlə problemi
65. Azərbaycan əlifbasının tarixindən
66. Leksikologiya və leksikoqrafiya
67. Azərbaycan dili saitlərinin əsas xüsusiyyətləri
68. İsmi mənsubiyyət kateqoriyası
69. Köməkçi nitq hissələri: ədat, sərhəddi və əsas məna növləri
70. Morfologiyanın predmeti, qrammatik kateqoriya, qrammatik məna, qrammatik forma
71. Mürəkkəb cümlədən böyük olan sintaktik vahidlər (mürəkkəb sintaktik bütöv problemi)
72. Fonetik hadisələr
73. Zərflər budaq cümlələri
74. Azərbaycan dilçiliyində zərf probleminin qoyuluşu
75. Feili birləşmələr
76. Zərf və zərflər münasibətləri
77. Azərbaycan dilçiliyində nitq hissələrinin təsnifi prinsipləri
78. Lüğətlərin əsas tipləri
79. Şəkil və məzmunca söz qrupları
80. Feili sifət və onun ikili xüsusiyyəti
81. Cümlənin məqsəd və intonasiyaya görə növləri
82. Feili birləşmələr və budaq cümlə
83. Modal sözlər, əsas əlamətləri. Onun əsas nitq hissəsinə münasibəti məsələsi
84. Dilin sintaktik vahidləri, onların tipləri və mühüm əlamətləri
85. Cümlənin baş və ikinci dərəcəli üzvləri
86. Təyin və xəbər budaq cümlələri
87. İltisafilik barədə türkoloji ədəbiyyatın xülasəsi
88. Ümumi qrammatik kateqoriyalar
89. Nitq hissəsi və cümlə üzvü problemi

90. Dialekt leksikası və onun dilçiliyimizdə öyrənilmə vəziyyəti
91. Azərbaycan dilində sayın quruluşca növləri. Mürəkkəb say məsələsi
92. Qarışıq tipli tabeli mürəkkəb cümlələr
93. Azərbaycan dilində say
94. Azərbaycan dilinin frazeoloji vahidlərinin təsnifi və onların səciyyəvi cəhətləri
95. Azərbaycan dilində zərf
96. Təbəssüz mürəkkəb cümlənin komponentləri arasında məna əlaqələri
97. Əvəzlikdə məna problemi: qayıdış, yiyəlik, inkar əvəzlilərinə münasibətlər
98. Bağlayıcı, onun vəzifələri, dilçiliyimizdəki təsnifi
99. Feili bəqətləmə, feili sifət, məsdər. Bunların dildəki məna və vəzifələri
100. Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlər. Xitab

Azərbaycan dilçiliyi kafedrasının müdiri:

prof. S.Ə. Abdullayeva